



[I-Muraqibat kitabndan bir yarpaq-Nimeyi-ban](#)

Hzrt mam Zamann (c) mvlud gn-Nimeyi-ban mnasibtil kamil arif Mirz Cavad Aa Mliki Tbrizinin .dyrli "I-Muraqibat" kitabndan bir hissni siz tqdim edirik

Arannews:Nimeyi-bann (ban aynn orta günü) ml v müraqibtlri bann on beinci gecsi v gündüzü ¸ox dyrli v rfli vaxtlardan saylr. Bu gün böyük n, ¸oxlu brkt v parlaq nurlara sahibdir. Bu gün vücudunda o qdr xeyir-brkt vardr ki, salik xs onun hr birinin haqqn yerin yetirmk ¸ün

.ünün bütün tlan i salmaldr

Nimeyi-bann (ban aynn ortas) gec v gündüzünd olan xeyir-brktlr adak kimidir

Bir ¸ox rvaytd glmidir: “Nimeyi-ban gecsi Qdr geclrindn biridir v .1 hmin gec ruzi v ölümün bölündüyü;gecdir.”

Bzi rvaytd d glmidir: “Mütal Allah Qdr gecsinin Peymbr (s) ü¸ün qrar verdiyi kimi Nimeyi-ban gecsinin imamlar ü¸ün qrar vermidir.”

Qdr gecsinin bir gecdn artq olmasnn he¸ bir irad yoxdur.

.¸ünki ilahi tqdirln özünün mrtblri vardr

Nimeyi-ban gecsi mam Hüseyini () ziyart etmk gecsidir. Bu gec mlklrdn .2 .lav, 124 min peymbr d mam Hüseyinin () mzarn ziyart edir

Bu msl Nimeyi-ban gecsinin zmt v böyüklüyünü.göstrir

Bu gec oyaq qalmaq v ehya mrasimi saxlamaq tkid olmur. Nimeyi-bann .3 tövsiy olunmu dyrli ml v ibadtlri bard cürtl demk olar ki, he¸ bir gec ü¸ün –istr Qdr gecsi olsun, istrs d digr geclr ü¸ün– onun kimi v ya ondan artq ml tövsiy .olunmamdr

ban aynn on beinci gecsi yerin glcyinin onun lin taprld bir imam .4

dünyaya glmidir. O imam dünyan daltl dolduracaq, möminlri qlby ¸atdracaq, Allahn dalt bayran yer üzünd qaldracaq. O, .bütün dini v dünyvi chtlr hökumt edck bir ksdir

Nimeyi-bann mühüm mlri

Salik xs Nimeyi-ban gecsi dünya lzztlrindn göz yummal v bu gec .1 el ml etmlidir ki, sanki ömrünün son gecsidir, bu gec dünya il vidalar, bu gecnin shri Qiyamt ba verck. Bu üzdn salik bu .gecnin bitmmsini sevsin

Nimeyi-bann n mühüm mlrindn biri d bu gecy aid tövsiy .2 edilmi namazlar qlmaqdr. Xüsusil d min “Qul huvllah”la qlanan yüz rktli namaz. Bu namazn fzilti sonra deyilck namazlardan .üstündür

ldquo;qbal” kitabnda nql olunan rvaytd deyilir: Peymbr (s) buyurdu:& .3 “ban aynn orta gecsi idi. Mn yatmdm. Cbrail nazil olub dedi: Ey Muhmmd! Bel bir gecd yatmsan? Dedim: Ey Cbrail! Bu gec hans gecdir? Dedi: !Ey Muhmmd! Bu gec ban aynn orta gecsidir. Yerindn qalx

Sonra mni yerimdn qaldrb Bqi qbiristanlna trf apard. Bqiy çatdqda dedi: Ban qaldr. Çünki bu gec smann bütün qaplar: rhmt qaps, razlq qaps, mfirt qaps, balanmaq qaps, fzl qaps, tövb qaps, bxi qaps v yaxlq qaps açqdr. Allah heyvanlarn bdnindki tük v yun say qdr insanlar chnmndn xilas edr. Bu gec insanlarn ölüm vaxt mlum olar, gln il qdr ruzisi bölünr, il boyu ba verck hadislr bu gec tqdir .olar

Ey Muhmmd! Hr ks Nimeyi-ban gecisini oyaq qalsa, onu tkbir (llahu kbr), tsbih (subhanllah), thlil (la ilah illllah), dua, namaz, Quran qirati, müsthb namazlar qlmaq v istifar etmkl baa vursa, cnnt onun yeri olar, keçmi v .glck günahlar balanar

Ey Muhmmd! Hr ks ban aynn orta gecsi 100 rkt namaz qlsa v onun hr rktindn “Hmd”dn sonra 10 df “Qul huvllahu hd” sursini v namazdan sonra 10 df “Aytul-kursu”, 10 df “Hmd” sursini oxusa v 100 df “subhanllah” des, Allah onun chnnm dümsin sbb olan yüz böyük günahn balayar, oxuduu hr bir sur, dediyi hr tsbih qarsnda cnntd ona bir qsr verr, yüz nfr qohum-qrbas haqqnda fat etmsini qbul edr, haqq yolunun hidlrinin savabnda onu rik edr, bu ayn oruc tutanlarn v bu gecnin ibadt ednlrinin verdiyi savab qdr .ona savab verr

Bs ey Mhmmd! Bu gecni oyaq qal v ehya saxla, öz ümmtin tapr ki, bu gecni oyaq qalsnlar, onu ibadt etmkl baa vursunlar, ibadt etmkl özlrini .Allaha yaxn etsinlr. Çünki ban aynn orta gecsi rfli gecdir

Ey Muhmmd! Mn snin yannda glnd göyün mklri öz ayaqlarn .cütlyib namaz, tsbih, rüku, scd v zikr mul idilr

Ey Mhmmd! ban aynn orta gecsi el bir gecdir ki, Mütal Allah hmin gec dua ednlrin bütün dualarn qbul edr. Hr kim bu gec Allahdan bir ey ists, Allah onun istklrini verr. Hr kim bu gec Allahdan balanmaq ists v istifar ets, Allah onu balayar. Hr ks bu gec tövb il Allahn drgahna gls, Allah onun .tövbsini qbul edr

Ey Mhmmd! Hr kim ban aynn orta gecsinin xeyir-brktindn mhrum olsa, ;böyük xeyirdn mhrum olmur.”

:Allahn rsulu (s) ban aynn orta gecsi bu duan oxuyard .6

«اللَّهُمَّ اقْسِمْ لَنَا مِنْ حَشِيَّتِكَ مَا يَحُولُ بَيْنَنَا وَبَيْنَ مَعْصِيَّتِكَ، وَمِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ رِضْوَانَكَ وَمِنْ الْيَقِينِ مَا يَهْوُنْ عَلَيْنَا بِهِ مُصِيبَاتِ الدُّنْيَا، اللَّهُمَّ اْمْتِعْنَا بِاَسْمَاعِنَا وَاَبْصَارِنَا وَقُوَّتِنَا مَا أَحْبَبْتَ، وَاجْعَلْهُ الْوَارِثَ مِنَّا، وَاجْعَلْ ثَارَنَا عَلَيَّ؛ rlm& مَنْ ظَلَمْنَا، وَانصُرْنَا عَلَيَّ؛ rlm& وَلَا تَجْعَلْ مُصِيبَتَنَا فِي رِيحِنَا وَلَا تَجْعَلِ الدُّنْيَا أَكْبَرَ هَمِّنَا، وَلَا تَبْلُغْ عَلَيْنَا، وَلَا تُسَلِّطْ عَلَيْنَا مَنْ لَا يَرْحَمُنَا، بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ.»

Oxunuu

llahummqsim lna min xytik ma yhulu bynna v byn msiytik, v min tatik ma tublliuna bihi rizvank, v minl yqini ma yhunu lyna bihi musibtud-dunya. llahumm mtina bismaina v bsarina v quvvtina ma hyytna, vclhul varis minna, vcl sarna la mn zlmna, vnsurna la mn adana, v la tcl musibtna fi dinina, v la tclid-dunya kbr hmmina, v la mbl ilmna, v la tusllit lyna mn la yrhmna, birhmtik ya rhmr-rahimin

Bu rvaytin ravisi digr bir hdisd deyir: Peymbrin (s) shablindn 30 nfri mn dedi ki, Peymbr (s) buyurdu: “Hr kim ban aynn orta gecsi bu namaz qlsa, Allah yetmi rhmt nzri il ona baxar v hr baxda onun n kiçiyi balanmaq olan istklrini yerin yetirr. Bu namaz qlan xs bdbxt adam olsa v Allahdan sadt v xobxtlik ists, Allah n yax sadt v xobxtliyi ona nsir edr. “Allah (hmin

kitabdan) istdiyeyi eyi mhv edr, istdiyini d sabit saxlayar. Kitabn sli (lövhi-mhfuz) Onun yanndadr.” O xsin ata v anas chnm hlindn olsa, Allah onlar chnmmdn çxarar –bu rtl ki, Allaha rik qomam olsunlar. Hr kim bu namaz qlsa, Allah onun bütün hactlrini yerin yetirr, cnntd ona heç bir gözün görmdiyeyi, heç bir qulan .eitmdiyeyi nemtlr hazrlayar

And olsun mni haqq olaraq peymbrliy mbus edn ks, hr kim bu namaz qlsa v bu namaz qlmaqda niyyeti Mütal Allaha yaxnlamaq olsa, Allah hmin gecni ibadtl mul olan bütün kslrin savabndan onu da bhrIndirr, mlri yazan mlklr mr edr ki, ona savab yazsnlar, günahlarn silsinlr, htta onun üçün heç bir günah qalmasn. Cnntd öz yerini görmyinc dünyadan getmz, Allah mlklrini onunla görümk v ona salam vermk üçün göndrr. Qiyamt günü sevimli yax insanlarla mhr glr. Bir il baa çatmazdan qabaq vfat ets, hid kimi dünyadan gedr, yetmi min .müvhidi fat etmk ona icaz verilir

Bdbxt adamdan baqa heç kim bann orta gecsinin shr qdr oyaq qalb ;ibadt etmy süstlük göstrmir.”

Seyid Yhya ibn Hüseyyn “mali” kitabnda mövlamz hzrt miralmöminin mam lidn () rvayt etmidir ki, o hzrt buyurdu: “Allahn rsulu buyurdu: Hr kim ban aynn orta gecsinin 1000 “Qul huvllah” sursi il 100 rkt namaz qlsa, qlblrin öldüyü gün onun qlbi ölmz, yüz mlkin onu Allahn zabndan pnah verdiyini görmyinc dünyadan getmz, otuz mlk ona cnnt müjdsi verr, otuz mlk onu eytann rindn qoruyar, otuz mlk gec-gündüz onun üçün balanmaq istryr v istifar edr, on mlk d onunla ;dümnçilik ednl dümnçilik edr.”

Tüyankar nfasl söhbt

Burada mnim sözüm beldir: Ey biçar! Günahlar zncirind olan nfasin rhm et! Odun yükü kimi çiynind dadn bu böyük günahlar üçün bir çar et! Çünki bu günahlar snin bdbxtliyini v hlaktin sbb olur. Bir gün glck ki, qaçmaq üçün yol axtaracaqsan, lakin yol tapa bilmycksn v soruacaqsan: qaçmaq üçün yol haradadr? Xeyir, o gün heç bir snacaq v qaç yolu yoxdur, snacaq v çx yolu yalnz Allahn drgahdr. O, insan bütün :qabaqk v sonrak mlrrindn xbrdar edir

يَقُولُ الْإِنْسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَقَرُّ كَلَّا لَا وَوَرَّرَ إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ يَتَّبِعُ الْإِنْسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ
“Mhz o gün insan: “Qaçb can qurtarmaa yer& haradadr?” – deyckdir. Xeyr, (o gün) heç bir snacaq olmayacaqdr! O gün duracaq (pnah aparacaq) yer ancaq Rbbinin hüzurudur! O gün insana önc etdiyeyi v sonraya qoyduu n varsa ;xbr verilckdir!”

nsafla öz nfasini mühakim et v soru: Allahn vdrlin, Qiyamt günün, mlr gör cza v savab verilmsin iman gtirmisn ya yox? Allah peymbrlrinin qorxudan yaxalarn paralad, Allah övliyalarinn qorxudan sümüklrinin titrdiyeyi, tqvallarn yadna düdükd prian olduqlar, özlrindn getdiklri dayanacaq v yoxulardan xbrin var ya yox? Snin hans minliyini v snacan vardr? Msum peymbrlrin v pak mlklrin qorxduu eylrndn sn amandasannm? Sn onlarn görmdiyeyi bir eyi görürsnmi?

Onlarn etmdiyi hanssa bir yax mli etmisnmi?! Onlardan olmayan tqvaya :sahibsni?! Ya Allahn mkrindn amandasan? Halbuki, buyurur

قُلْ يَا مَنْ مَكَرَ اللَّهُ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ

ldquo;Allahn mkrindn (czalandracandan) yaln z ziyana urayanlar özlrini& ;amanda bilr.”

:Ouml;z iin bard düün v o gündn qorx ki&

يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَقَالَ صَوَابًا

ldquo;Ruhun (Cbrailin) v mlklrin sf-sf duraca gün Rhmann izin verdiyi& ;kimsirdn baqa heç ks danmayacaq, danan da dorunu deyckdir!” ndi sn hans dstdnsn? Allahn izin v icaz verdiyi ksirdnsn? Ya onlara bel xitab :olunan

احْسِنُوا فِيهَا وَلَا تَكَلِّمُونَ

ldquo;Orada zlil (myus) vziyytd durub qaln v Mn heç bir ey& ;demyin!”

ndi Allahn bu kiçik ml (Nimeyi-ban gecsi qlnan yüz rkt namaz) gör verdiyi savab bard düün. Müdrik v all insan bu id ?tnbllik v shlnkarlq edrmi

Ouml;z nfsin müracit edrk de: Ey Allahn (cill claluh) vdlrin iman gtirdiyini& iddia edn nfs, haradasan? Haradasan ki, glib snin xeyrin olan bütün bu mnftlri v dyrli bhlri aparasan? Dünyan rizq-ruzisi, var-dövlti bu nemtlrin qarsnda bir mis sikky dyrmi? Sn vd edilmidir ki, bu gec bir tsbihin qarsnda sn cnntd bir qsr balasnlar. Sn bu qsrin qiymt v dyrini bilirsni?

Tükdn nazik min nöqty bax, gör Allahn bndisn nzhinin ndazsi ?snin al trzind n qdrdir? Bu onun miqdar v ndazsini biln bir ks varm ndi özün bir nzh sal! Dünya msllrin n qdr hris olduuna bax.

Gör, axirt nemtlri il müqayisd heç bir dyri olmayan dünya maln itirdikd nec hsrtd çkirsni? Gör, dyrsiz dünya maln ldn verdikd nec ah çkirsni, tssüflnirsni?! Snin axirt rbtsizliyin v dünya hyatna meylinin sbbi qeyb almin v Qiyamt günün imann ?zifliyindn baqa bir eydirmi

gr beldirs, onda vay olsun sn! Bil ki, sn Allaha, mlklr, smavi kitablara, ilahi peymbrlr v Qiyamt günün iman gtirmisn. Bundan sonra uzaq aznlqda v akar ziyanda olacaqsan. Özünü Allahn imansz kafirlr vd etdiyi chnm oduna hazrla. Çünki azacq ziflik v qorxu il hmin zif imann da itircksn. Xüsusil d ölüm vaxt insann al v hislri qarr, iman möhkm olmasa, zif imanlara min olmaq olmaz v zif .imanlar ölüm ayanda küfr çevrilir

Ona gör d salam olduun vaxtlar bla v çtinliy hazr ol, salam olduun gün xst olacan gün hazrla. Möhltin varkn fürsti qnimt bil, Allahn mlklri cann almaa glrkn onlardan bir saat möhlt istdikd, qbul .etmycklr, bir anlq möhlt d raz olacaqsan, lakin buna nail ola bilmycksn Bs, özün nicat verm küçün bu mlri yerin yetir, bu güclü vasitlrdn yap, n möhkm mlr pnah apar v bu raftli vaxtlarda dnizd qrq olan kslr kimi dua et, odda yanan adamlar kimi Allah çar, Allahn övliyalar v dostlar vasitsil Ona trf lini uzat. Allah balayandr v Ona pnah gtirmi, övliyalar vasit etmi çarsiz bndlrini balayr. Gör, bu gec açlm süfrlr hans qapdan daxil olmalsan? Bu qapnn ad snin qulana çatr. Allahn Rhmt v razlq qapsndan daxil olursan? Ya mfirt v tövb qapsndan? Ya fzl v yaxlq qapsndan? Ya nemt v ?bxi qapsndan

Hər kəs o qapdan daxil ola bilər ki, özü mümkün qdr o .siftən bəhlənmi olsun

Rəhmət qapsından snin bəhlən budur ki, Allahın qafil və xbrsiz bəhlərin rəhmətdən, onların qəflət və xbrsizlik tozunu məhrəbanlıq və məhbətlə yana olan nəsihtinl onlardan təmizləyən, onlar qəflətdən ayıdın Allahın yoluna gətirən, günəhkar xslr zab-zıyyət gözü il baxmayasan, üstlik, rəhmət gözü il baxasan, dünyanın bütün günəhlərn öz günəhlərn kimi bilsən, bəhləndən qdr onların günəhlərdən uzaq olmasın əy edən ki, günəhkar bəhlən Allahın qəzibin dü¸ar olmasın, Onun rəhmətindən uzaq olmasın. Bəhləndən qdr ehtiyac olanların ehtiyacın yerini yetirən, qonuların arasında kasıb varsa, onun kasıbları aradan qaldırasın. Onların ehtiyaclarını aradan qaldırma qadir deyilsən, onlar ü¸ün dua et və onlarla həmdərd .olduunu bildir

Rəzlə qapsından snin bəhlən budur ki, Allahın razılaşdırmağı olasan, bütün hallarda Pərvərdigər razılaşdırmağı istəyən. Çünki bu iki sifət bir-birinin lazımlıdır. Çox asanlıqla və tez camaatdan razı ol, onlara qarşı kobud və .bəxşləq olma

Məfrit və bəhlənmə qapsından snin bəhlən budur ki, günəhkar olduqda qdr istəfərən bütün rətlərin rıyyət etməklə bəhlənmə diləyən. Camaatdan haqlarında zülm etməyin qdr üzrəhləq edən, bir kəs sənə üzr istəyən, .onun üzrünü qəbul edən

Tövb qapsından snin bəhlən budur ki, kə¸mi vaxtlarda camaatın və Rəbinin haqqında məürətkeş olduqda günəh və pislikləri bir daha təkrar etməyən, etməyin bütün günəh və pisliklərin vəzini ¸xmə tələ .edən

Fəzl qapsından snin bəhlən budur ki, ibadətində tək vəcib mülki kəfayətli məyən, camaatla dilt və bəhləlik səsində rəftərindən ləv, onlara yaxlıq etməyən əy edən, hətta ¸alasan ki, snin onlara xeyir və yaxlıq, onların sənə yaxlıqdan daha ¸ox olsun, biri sənə salamladıq zaman snin cavabın onun salamından daha yaxlıq olsun, .yəni azından onun eyni kimi cavab ver

Yaxlıq qapsından snin bəhlən budur ki, Allahın elçisi və ibadət edən ki, sanki Onu görürsən, ¸ünki sən onu görəmsən d O məütəq sənə görür, snin mülki ondan nəzəri altındadır və hər kəs sənə pislik etsə, yaxlıq edən, snin haqqında zülm etməyi kəsib bəhləyən, sninlə qəni kəsənlərlə qəni .yaradasan

Bəxi qapsından snin bəhlən budur ki, bütün varlıq Allahın yolunda fəda edən, ¸ünki Mütəl Allah bəhlənlə qədir. Camaatın fayda və xeyrini artırma. İbətət, bu işdə (Allahın razılaşdırmağından başqa) he¸ bir qəz və məqsəd .güdəməyən

Bu qəflətlər bütün gəclərdə a¸qdr, lakin Nəməyi-bən gəcləri xüsusi kild a¸qdr. Nədi gör, hansı qəflətdən Allahın drgəhləndə daxil olursan? O qəflətdən fəzlət və dərəcə, snin o qəflətdən bəhlən miqdarında öz kərləni göstr, bu sifətləri kəsib etməklə ü¸ün ibadətindən surət və ¸r¸ivəndən artıq tələ et. Çünki bu sifətli yiyən bəhlənin bir rəktə naməzən nürü hən sifətli sahib olmayan bəhlənin qəldən min rəktə naməzən .nüründən ¸oxdur

Nümün ü¸ün bəhlən bir misal gətirək: Özü fəzl və bəxi sahibi, nəmləri bütün məövcudata əmil olan lütəfəkar Allah fəzl sifətin malik olan kəsə Öz dilt səsində deyil, fəzl və lütəfəkar səsində rəftər edir. Yəni onun azad qəmləni hesabla gəlməyən ¸oxlu səvəb verir, onun

.günahlar neç qat hsny v yax i çevirir